

Ödöbi tonqidin osas vozifosi odobiyatın bodiiliyini - folsofi ideyasını və estetik gözəlliyyini açmaqdır. Ödöbi tonqid oxucuda bodiiliklə ünsiyyət, tomas yaratmalıdır. Tonqid bodii odobiyatın yiyisi - sabidir. O, bodii odobiyatın tarixi təleyi üçün məsuliyyət daşıyır. Ilor bir dövrün tonqidı öz dövrünün oxucusunu odobiyatla yaşamaq üçün hazırlanmalıdır. Ödöbi tonqid yazılı ilə oxucu arasında cibarlı köprü olmalıdır. Beləliklə də tonqid oxu prosesini, oxucunun işini asanlaşdırmalıdır. Bunun üçün tonqid tekezo yarınçın, yalnız odobiyatın yox, həm də oxucunun psixologiyasını, onun estetik zövqünü bilməli, onun zövqünü bodii mədəniyyəti dərk etmək üçün cilalamalıdır. Bütün bu mühüm vozifələri icra etmək üçün odöbi tonqid öz estetik meyarlarını, tohilri metodlarını nəzari cəhdətdən işləyib hazırlamalıdır. On başlıcası: tonqidin estetik meyarları bodii mahiyyətə uyğun golmalıdır. Biz bu barədə "Tonqidin odöbi prosesdə rolü" (2003) və "İdrakın üfüqləri" (2019) kitablarında kifayət qədor qəhatəli fikir söyləmişik. "İdrakın üfüqləri" kitabında 2015-ci ildə "Ödöbiyyat qozeti"ndə çap olunmuş 10 məqalədən ibarət silsilə yazılar yer alır (soh. 107-163). Meyarsızlıq bütün dövrlerdə, xüsusun müstəqillik dövrünün (1991-2021) odöbi tonqidimizin osas nəzəri metodoloji qüsürü olub. Baş odöbi tonqid öz estetik meyarlarını haradan və neçə olda etməlidir? Bunun üçün bir neçə mənzərə mövcud olar: 1. Klassik odobiyatın ənonələri və təcrübəsi; 2. Dövrün tarixi mahiyyətinə başa düşmək; 3. Cari odöbi prosesin osas meyil və tendensiyalarının hossashlıqla izləmək və ümumişdirmək; 4. Dünyada mövcud olan nəzəri corayonları - renessans, sufizm, klassisizm, maarifçilik, romantizm və realizmi tohilin və todqiqin arsenalına gətirmək; 5. Odöbi prosesin prioritətlərini müəyyən etmək; 6. Digər elm-lərin, (mosolon, sinergetikanın) və mexanologiyaların nəzəri nailiyyətlərindən faydalanaq. Odöbi tonqid lirik janrlara, epik janrları və dramatik növə eyni meyarlarla yanaşa biləməz, bu, absurdə gətirib çıxara bilər. Bizim odöbi tonqidin bir qüsürü da bu monada "universallığıdır". Lirik osorun tohil metodları ilə nəşr osorun, mosolon, romani, tablib etməsidir.

Müasir odəbi-nözori fikir klassik elmi üslubdan daha çox, çəvik odəbi təqnidü üsluba Meyil göstərir. Bu da daha çox streslərlə və kompüter texnologiyaları ilə bağlıdır. Belə üslub lirik janrların tohlli üçün doolverişlidir. Çünkü lirik janrlar diyəni zamanın proseslərinə operativ surotda cavab verir. Sözün yaxşı monasında lirik növün janrları konyuktur mahiyyət daşıyır. Şeirin lingvopoetik tohllil tolob edir. "Lirik şeirdə forma özü elə məzmundur" (Musa Adilov) fikrində müyyəyon həqiqi var. Şeirin tohlli li lingvistik incələmə tolob edir: assosiasiyalar, assosiasınlar, romzlər, xüsusun dinişbağlı obrazları xüsusi tohllil tolob edir. Burada bir mühüm faktor da nözörə alınmalıdır: biz vəznları nözörə tuturraq. Oruz (qazol və qosido), heca (qoşma, təcnis) və sorbost (R.Rzanin "Ronglor" silsiləsi) cəmi metodla, eyni üslubda tohllil edilə bilməz. Bu vəznlərin poetik olamotları odəbi təqnidin məyarlarında və üslubunda həllədici olmuşlardır.

Dünyada okşor yazıçılardan tönqidî boyon-mayıyılıbor, ona laqeyd olublar, onu lazımsız hesab edilbler. Məsolən, fransız yazıçı və nozoriyyəci Jül Renar belə deyib: "Tönqidçi öz rotasına atoş açan oşgordir". Böyük rus yazıçı və dramaturqu A.P.Qexov xostoyatarkon onun yanına golon Maksim Qorkinin "Tönqidə münasibətiniz necədir?" Suanla belə cavab verib: "Tarlada əsərləri gorılırlor yər sunlayanat görümüşünüz? Bax,

Müasir adəbi-nazarı fikir klassik elmi üslubdan daha çox, çevik adəbi tənqid üsluba meyil göstərir. Bu da daha çox streslərlə və kompüter texnologiyaları ilə bağlıdır. Belə üslub lirik janrların təhlili üçün da alverişlidir. Çünkü lirik janrlar dəyişən zamanın proseslarına operativ suratda cavab verir.

**Edelitemedia haqinda
varisiyatlar**



Nizaməddin ŞƏMSİZADƏ

tənqid homin ata manc olan milçök kimi bir şeydir". Dünyanın dahi adamlarından olan alıman iqtisadçısı Karl Marks "Oğor son şairsonso mən də tənqidiyom!" - deyə faxr-rlə özünü tənqidçi adlandırmışdı. Amerika yazıçısı heç vaxt özü haqqında yazılan tənqidləri oxumurmuş. XX əsrin böyük yazıçı vo tənqidçisi Seyid Hüseyn "Tənqidsiz oda-bayımları ormanınla bitən yabanı ota bənzər" - deyə oda-bayımları müstəsna əhəmiyyətini qeyd etmişdir.

Öðəbi tənqid əðəbi prosesin üzvi bir hissisi, onu hərəkətə gotiron güc monboyıdır. Əlbəttə, söhbət obyektiv, məntiqə osaslanan intellektual tənqiddən gedir.

Uzun müddət, sovet dönündə, nəcədyeşir, təsvir tonqidə hakim olub. Əsərin mözəminin dənişməq, sohlu təsvir, tonqidəsizlik bu tonqidin, xüsusilə 40-50-ci illər Azərbaycan tonqidinin osas tohılı metodudur. Azərbaycan tonqidindən təsvir tonqidindən tohılı tonqidin, intellektual tonqidin keçid, digər ədəbi sahələrdə olduğu kimi, XX əsrin 60-ci illərinin ortalarında baş verən "60-cılar" adı ilə Azərbaycan ədəbiyyatı tarixində yeni mərhələ yaranan ədəbiyyatın öz tonqidini da varadı.

Bu mərhələ nösrətində M.İbrahimovun "Böyük dayaq", İ.Osfondiyevin "Söyüldüarx", M.Hüseynin "Yeraltı çayları donizo axır", İl.Hüseynovun "Yanar ürok", S.Oh-madlınin "Görünməz dalğa", "Dünyanın arşını" əsərləri ilə başlandı, Anarın, O.Oylis-linin, Elçinin, İl.Molikzadənin, S.Azorinin, M.Süleymanının əsərləri ilə formalaşdı. Poeziya sahəsində R.Rzanın, B.Vahabza-donin "Röngölər" silsiləsi, Oli Karimin, F.Qocanın, M.Arəzin, X.Rzanın, Ə.Salah-zadənin, R.Rövşənin poeziyası bu ədəbi mərhələnin əsasını təşkil etdi. Ədəbi tənqid sahəsində təsvir tənqidindən töhlil tənqidinə - intellektual tənqidən keçidin icraçıları ilə burlar idi. Yaşar Qaraçev, Elçin, Asif Əsfondiyev, Akif İl Hüseynov və b.

XX əsrin 80-ci illərində intellektual tonqidin yeni nöslü formalasdı. Bunlar: Nadir Cabbarov, Kamil Vəliyev, Vilayot Quliyev, Kamal Abdullayev, Nizami Cəfərov, Rohim Oliyev, Şirindil Alişanov, Rahid

Xəlilov, İlham Rəhimli, Vaqif Yusifli, Məryəm Əlizadə, Asif Hacıyev, Kamran Əliyev, Arif Məmmədov və b. id. Bu tənqidçilər bir odəbi nösil kimi formalaslaşdır, estetik programlarını irolı sürdürür. Onlardan sonra odəbi-tənqidə gələnlər bir pleyada kimi formalasla biləndi.

Ödəbiyyat və tənqid sahəsində yeni dövrlə - sosializmdən kapitalizmə, istismardan istiqlalda keçidi ödəbi-tarixi missiya olaraq bu tənqid nəslü icra etdi.

Onlar ilk döfə adəbi tənqidə yalan da-nışmamağı, əsəssiz tərif söyləməməyi, ədəbiyyatda milli müəyyənlili, demokratizm qorunmağı öyrətdilər. Bu nəslin on yaxşı nümayəndələrinin möqalə və mono-qrafiyalarında ədəbiyyatımızın, öyrənilməmiş, sovet diktatuarlığı tarosundan yasaq olunmuş mərhələ və şəxsiyyətləri goldı, 37-ci ilin qurbanlarının ədəbi tarixi haqqı bərpa olundu. Ədəbiyyatımız sosioloji çamurluğdan, zorluluqlardan, ucuz tərif-lərdən xilas olundu. Milli bödii irs kimi arasdırıldı.

Ödəbi tənqiddə şəxsiyyət amili ön plana keçdi...

Tarixi Zəfərlə başa çatan, hər günü bir ilə borobor 44 günlük Vəton müharibəsin-dən sonra Azərbaycanda yeni tarixi reallıq yaranıb. Bəs bu reallıq baxımından ədəbi prosesin, onun tərkib hissəsi olan ədəbi tənqidin problemləri və prioritetləri necədir? Bu suala ədəbi növ'lərə yeni münasibətin xarakterindən gələrək cavab verməyim çəlşaq. "Şeir haqqında yazmaq şeir yazmaqdan çotur". Bunu XX əsrə böyük nəzəriyyəçi Xəbib Təbrizi deyib. Həqiqətən də şeir yazan sərbəstdir, istədiyi möv-zuda, istədiyi janrda, istədiyi toşbih və metaforalardan istifadə edərək şeir yaza bilər. Fəqöt tənqidçi şeir yazandan və şeirdən asılıdır, onun cizdiyi çörçivələrdən kənara çıxa, tohlil etməyi şeiroğlu oləvə edə bilməz, olmayanı deməməli, olani tohlil edib qıymətləndirməlidir. N.Tusi deyirdi: "Şeir vəzni, qəfiyəsi və xəyal edilən kələmdür".

Lirik söz very musiqi arasında xüsusi bir janndır. Böyük lirik M.Müşfiq comi bir yerdö deyib: "Şeir divanədir, ona toxunmayın, qoy hara gedir getsin". Tohlil zamanı lirik şeiri nəzəri postulatlarının məngonəsində ozmok olmaz. "İlham porisinin bülür gərdənino istibdad zənciri salınmaz, ipok saçlarına istiqlal çəlonğı vurular" (İsmayıllı Hikmət Ortaylan).

Nösör lirikaya hazırlıq mərholosidir. Lirika öz foaliyyotinə nösör öz işini bitirdiyi yerdən başlayır. Nösör əhvalatın özünü, nəcəfə baş verdiyini, lirika isə əhvalatın insan (şairin!) qolbində yaradığı psixoloji ovqatı toronnum edir: lirikada toronnum, nösrədə təsvir, dramda təqdim osasıdır. Dram xarakterlərin hörökəti ilə təqdim edir, nösör yazılıcının dili - tabkiyəvi ilə təsvir edir.

Dramda hörökötlo tösdig-ifادو olunma-
yan söz olmamalıdır. Nösrdo tohkiyodо fol-
sosи-psixologи açım prosesidir. Nösr hadisо-
sini mözmunu mözmunu ideyaya çevirmek
lo möqsodino nail olur. Hadiso, mözmun vo
ideyaya üslub - tohkiyyo vasitəsilə çevirilir.
Nösr tarixin özünü - fakt vo hadisosını,
poeciya Ruhunu, dram obrazını oks etdirir.

Ödəbi tənqid iso bütün bunları kompleks şəkildə izah etməli, qiymətləndirməlidir. Antik-yunan filosofu Aristotel yazıb: "Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir; poeziya daha çox ümümdən, tarix xüsusiyyədən bəhs edir" (Poetica, s.63).

Biz iso deyirik odəbi tonqid poeziyadan, nösrətin və dramaturgiyadan daha ciddi, odəbiiyyatın bodü - fəlsəfi tokamülü baxımdan daha əhəmiyyətlidir.